




XALQ QƏZETİ

№ 51 (29023) 3 mart 2019-cu il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 79-cu kitabı çapdan çıxıb



❑ **“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 79-cu kitabı çapdan çıxıb.**

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin martından may ayınadək olan dövrü əhatə edir.

Həmin dövrdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdən biri V Qlobal Bakı Forumu olub. Forumun 2017-ci il martın 16-da keçirilən açılış mərasimində Azərbaycanın regionda və dünyada güclü mövqeyə malik olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Beynəlxalq ictimaiyyət bizə hörmətlə yanaşır. Çünki biz müstəqil siyasət aparırıq və hər zaman vədlərimizə sadıq. Yeni biz etibarlı tərəfdaş və bütün qonşular ilə yaxşı, eyni zamanda, pragmatik əlaqələr qura bilmişik. Bu əlaqələr tarix, dostluq, qarşılıqlı maraq, qarşılıqlı

hörmət, habelə bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə söykənir.

Regional əməkdaşlıq və bütün qonşularımız ilə münasibətlərimiz bizim üçün mühüm əhəmiyyət kəsb edir. Məncə, bunu hər bir ölkəyə şamil etmək olar. Bir dövlətin qonşusu ilə hər hansı bir problemi varsa, burada hər iki tərəf əziyyət çəkir. Bu səbəbdən Ermənistan istisna olmaqla, bizim bütün qonşularımız ilə çox yaxşı əlaqələrimiz var. Biz çoxlu sayda enerji, nəqliyyat, ticarət və mədəniyyət layihələri həyata keçiririk ki, onlar xalqlarımızı daha da yaxınlaşdırır”.

Kitaba Prezident İlham Əliyevin Fransa və İrana səfərləri, Bakıya səfər etmiş Qazaxıstan Prezidenti ilə apardığı danışıqlar barədə materiallar, imzalanmış sənədlər, dövlət başçılarının mətbuata bəyanatları haq-

qında informasiyalar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçı siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu bu kitabda Prezident İlham Əliyevin Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Fransa və digər dövlətlərin ölkəmizə səfər etmiş yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallarla da tanış ola bilər.

Çoxcildliyin 79-cu kitabında Prezident İlham Əliyevin Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbi ilə görüşündə, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start mərasimində, Bakı Ali Neft Məktəbinin yeni şəhərciyinin açılışında, Novruz bayramı münasibətilə İçərişəhərdə təşkil olunan bayram şəniliyində çıxış və nitqlərinin mətnləri toplanıb.

Bu nəşrdə dövlətimizin başçısının Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində, həmçinin Yevlax rayonunda qeyri-neft ixracatçılarının respublika müşavirəsində, Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqlərinin mətnləri də yer alıb.

Kitaba Prezident İlham Əliyevin “İslamın həmrəyliyi – zamanın çağırışı” beynəlxalq konfransın, Qafqazşünaslıq I Beynəlxalq Forumunun, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” IV beynəlxalq elmi konfransın iştirakçılarına məktubları və digər məktublar daxil edilib. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib. “Azərbayç” tərəfindən buraxılan 79-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Prezident İlham Əliyev – mədəniyyətimizin və incəsənətimizin böyük himayədarı



Milli-mənəvi dəyərlərimizə Heydər Əliyev münasibəti uğurla davam etdirilir

Bu görüşdə ölkə ictimaiyyətinə mədəniyyətlə bağlı bir neçə istiqamətdə əhatəli və dəyərli informasiyalar təqdim edildi.

Birinci: Tamaşaçı, dinləyici və oxucu həm cənab Prezidentin, həm də digər nətiqlərin çıxışlarında dövlətin son 15 ildə mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi qayğı və diqqət barədə əhatəli məlumat və faktlarla tanış oldu.

İkinci: Milli mədəniyyətimizin inkişafı, mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, onların sosial problemlərinin həlli, eləcə də,

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünü çəkinmədən 2019-cu ilin birinci rübünün ən yaddaqalan, əlamətdar tədbiri adlandırma bilər. Doğrudur, bu il başlanandan bəri ölkədə aparılan islahatların davam etdirilməsi, əhəlinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində çoxsaylı addımlar atılmış və dövlətin daim xalqın yanında olduğunu daha bir neçə sübutunun şahidi olmuşuq. Bu görüş isə sübut etdi ki, Azərbaycan dövləti mədəniyyətimizin qorunub saxlanılması, inkişaf etdirilməsi, gələcək nəsillərə çatdırılması və xüsusən, beynəlxalq aləmdə tanidilməsi məsələlərində daim sənət adamlarının və mədəniyyət müəssisələrinin himayədarıdır.

“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 3375 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 334 nömrəli Fərmanının icrası ilə əlaqədar **qərara alıram:**

“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 3375 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2084) 1-ci hissəsində “Tərcümə Mərkəzinin direktoru” sözləri “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

“Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1847 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 334 nömrəli Fərmanının icrası ilə əlaqədar **qərara alıram:**

“Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1847 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 211) adına və 1-ci hissəsinə “Tərcümə” sözlərindən əvvəl “Azərbaycan Dövlət” sözləri əlavə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Bolqarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Rumen Radevə

Hörmətli cənab Prezident!

Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Bolqarıstan əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2019-cu il



Hər bir xalqı dünyada tanıdan onun mədəniyyəti, milli-mənəvi dəyərləridir

» 2



Yasamal rayonunda Novruz yarmarkası açılıb

» 5



Ankara Vaşinqtonla danışıqlara başlayıb

» 7



D.Tramp: Vaşinqton Hindistanla Pakistan arasında gərginliyi azaltmağa çalışır

» 8

Prezident İlham Əliyev – mədəniyyətimizin və incəsənətimizin böyük himayədarı

(əvvəli 1-ci səhifədə)

Şabranda “Yazıçılar, bəstəkarlar və rəssamlar şəhərciyi”

İndiyədek fəxrlə yazırdıq ki, Azərbaycan dövlət hesabına “Jurnalistlər şəhərciyi” yaradılan yeganə ölkədir. Dövlət başçımızın mədəniyyət xadimləri ilə görüşündə öyrəndik ki, ölkəmizin xəritəsinə “Yazıçılar, bəstəkarlar və rəssamlar şəhərciyi” də düşəcək.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Prezidentə xitabən dedi ki, bizim Şüvəlandakı yaradıcılıq evimizi vaxtilə qaçqınlara, köçkünlərə vermişdik, artıq 30 ilə yaxındır orada yaşayırlar: “İndi Sizin səərəncamınızla onlara mənzillər verilir, köçürülür və o bina təmir olunacaq. Sizin tapşırıgınızla Bakı Şəhər İcra Hakimiyyəti Heydər Məscidinin yanında bir sahə ayırdı, orada biz yazıçılar üçün 16 mərtəbəli bina tikiləcək, kooperativ ev. Bununla da bizim yazıçıların mənzil məsələsi demək olar ki, həll ediləcək”.

Daha böyük və şad bir xəbərən də olduğunu deyən Xalq yazıçısı bilavasitə Prezidentin tapşırığı ilə Şabranda yeni şəhərciyin salınmasına başlanıldığını bildirdi: “Düənən mən Şabran Rayon İcra Hakimiyyətinin başçısı ilə telefonla danışdım, dedi ki, layihə artıq hazırdır. Bəstəkarlar, rəssamlar, yazıçılar üçün üç bina, bir də ümumi bina tikiləcək ki, orada konfrans zalı, poliklinika və dükənlər olacaq. Torpaq və yol işləri qurtarıb. Martda tikinti işləri başlanacaq. Mən Sizə həm Yazıçılar Birliyi adından, həm də icazələri ilə bizim Rəssamlar və Bəstəkarlar ittifaqlarının adından təşəkkürümü bildirmək istəyirəm ki, belə bir nadir şəhərcik yaranacaq”.

Bəstəkarla ələ tədbirdə ev verildi

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Fəridə Əliyeva Prezidentə xitabən dedi ki, bəstəkarlara göstərdiyi misilsiz qayğı və diqqət yüksək qiymətləndirildikdən sonra bir xahişlə çıxış etdi:

“Burada bir adı çəkmək istəyirəm, başlasayın, bəlkə yeri deyil, amma bizim 90 yaşında bir bəstəkarımız var, Yaşar İmanov, Abxaziyadan qaçqındır. Artıq ailəsində üç nəsil musiqiçilər böyüyüb. Onun evi yoxdur. O, çox istərdi ki, 90 yaşında evi olsun. Məhkəmədən, bu məsələni həll edərdiniz. Biz çox minnətdar olarıq”.

Bu təklifə dövlət başçısının münasibəti həqiqətən qürurvericidir: “Mən Bəstəkarlar İttifaqı tərəfindən qaldırılmış təklifləri də qəbul edirəm. Yaşar İmanovun mənzil probleminin həlli ilə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş veriləcək. Əgər mən bunu əvvəldən bilsəydim, çoxdan bu məsələ həll olunardı”.

Milli-mədəni dəyərlərin qorunması dövlətin diqqət mərkəzindədir

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik dövrü ərzində respublikamızın sürətli inkişafı mədəniyyət sahəsində də özünü qabarıq şəkildə göstərib. Azərbaycan, sözün həqiqi mənasında, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Cənab Prezidentin təşəbbüsü ilə Bakıda Beynəlxalq Humanitar forumlarının keçirilməsi bu məsələdə mühüm rol oynayıb. Xatırladıq ki, bu forumlar 70-dən çox ölkə, 10-dan çox mötəbər beynəlxalq təşkilatın nümayəndələrini, həmçinin dövlət başçıları, Nobel mükafatı laureatlarını, dünyanın nüfuzlu fəxri professorlarını, görkəmli ictimai və siyasi xadimlərini Azərbaycanın paytaxtında bir araya gətirib.

Dövlətimizin başçısının mədəniyyət sahəsində yürütdüyü siyasət Azərbaycanın digər şəhərlərinin də mədəniyyət mərkəzlərinə çevrilməsinə səbəb olub. Bu siyasətin göstəricilərindən biri də 2009-cu ildən başlayaraq hər il Qəbələ şəhərində beynəlxalq musiqi festivalının keçirilməsidir. Qəbələ beynəlxalq musiqi festivalları çərçivəsində muğam, caz, vokal musiqisi konsertlərinin təşkili, dünyanın bir çox ölkəsindən tanınmış musiqiçilərin, dünya şöhrətli simfonik və filarmonik orkestrlərin Qəbələ şəhərində toplanması Azərbaycanın mədəniyyət sahəsində nail olduğu uğurlardan biri hesab edilir.

Bu məqamda xalqımızın sənəti, milli sərvəti olan muğamın yaşadılması, inkişafı ilə bağlı da qısaca danışmaq istərdim. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğama göstərdiyi

diqqət və qayğı nəticəsində son illərdə Azərbaycan muğamı özünün yeni tərəqqi mərhələsinə daxil olub. Ənənəvi muğam müsabiqələrinin reallaşdırılması və televiziya ilə canlı yayımlanması məhz bunun bariz ifadəsidir.

Azərbaycan Prezidenti tərəfindən ötən 15 ildə mənəvi dəyərlərimizin inkişafı və qorunması istiqamətində reallaşdırılan tədbirlər, görülən işlər barədə çox danışmaq olar. Təkcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşməsi və bu görüşdə dövlət başçımızın nitq söyləyərək, sözügedən sahədə görülən işlər barədə danışması, eyni zamanda, mədəniyyət xadimlərini narahat edən məsələlərə bağlı fikir mübadiləsi aparması bir daha təsdiq edir



Sərdar FƏRƏCOV,
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi

ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı var. Bu, eyni zamanda, mədəniyyətimizin bütün sahələrinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyini bir daha təsdiqləyir.

Sərdar FƏRƏCOV,
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi



Kinematograflar İttifaqının da öz “evi” olacaq

Azərbaycan Respublikası Kinematograflar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova da təkliflə çıxış etdi: “Mən istərdim ki, bu Kinematograflar İttifaqının problemini bu gün Sizə çatdırım. Artıq 6 ildir ki, təsis olunmuş Respublika Kinematograflar İttifaqı binasıdır. Bu ittifaq 6 ildir fəaliyyət göstərməsinə baxmayaraq, çox böyük işlər görüb, onun artıq 400-ə yaxın üzvü var. Bilirsiniz, Rəssamlar, Bəstəkarlar, Teatr Xadimləri, Yazıçılar ittifaqları Xaqani küçəsində düzülüb. Amma kinematografların ordusu çox böyükdür. Ona görə mən Sizdən xahiş edirəm, bizə elə bir məkan verilsin ki, artıq bu, Kinematograflar İttifaqına layiq olsun”.

Prezidentin reaksiyası: “Təklif olunur ki, Bakı şəhərinin mərkəzində gözəl bina seçilsin. Bakı Şəhər İcra Hakimiyyətinə, Əmlak Məsələləri Komitəsinə, Mədəniyyət Nazirliyinə göstəriş verilir. Şəfiqə xanım, siz özünüzdə bu məsələ ilə bağlı təkliflər verin. Əlbəttə ki, biz bunu etməliyik. Çünki Kinematograflar İttifaqının müstəqil binası olmalıdır və şərait yaxşı olmalıdır”.

Akademik Rus Dram Teatrı

Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski Prezident İlham Əliyevin tapşırığı ilə bu teatrın binasının yüksək səviyyədə təmir edildiyini, yaradıcı kollektivə daim qayğı göstərildiyini söylədi və əlavə etdi: “Siz keçmiş ittifaq respublikalarında rus teatrının eksrəyyətinin necə acınacaqlı vəziyyətdə olduğunu və bizim bu fonda özümüzü necə yaxşı

hiss etdiyimizi bilirsiniz. Lakin məsələ bundadır ki, həmin respublikalarda rus dram teatrları akademikdir, bizdə isə yox. Çox istərdik ki, biz də bu qürurverici adı daşıyaq və Sizinlə birlikdə sevinək”.

Dövlət başçımız burada heç bir problem olmadığını söylədi: “Rus Dram Teatrının akademik teatra çevrilməsi məsələsində mən heç bir problem görmürəm. Bu gün tapşırıq verirəm ki, bu məsələ həll olunsun və digər teatrların da səviyyəsini qaldırmaq üçün mütləq addımlar atılmalıdır. Prinsipcə, həm maaşlar, həm də status artacaq”.

Hacı Zeynalabdin Tağıyevin abidəsi

Çıxışına “Ürəyimi boşaltmaq istəyirəm” – deyə sözə başlayan Əməkdar artist Bəhram Bağırzadə dedi: “Çox istəyirdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın. Bunu nəinki mən, bunu milyonlarla insan istəyir. Çünki onun çox böyük işləri olub Azərbaycanda, Bakıda. İnanın mənə ki, 10 milyonluq xalq həmişə dua edəcək Sizə, əgər bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin heykəli ucalsa. Kukla Teatrının önündə bir bağ var, mən onu orada faytonda görürəm, Hacı Zeynalabdin Tağıyev faytonda oturub və Siz hər dəfə şəhərlər işə gedəndə görə bilərsiniz və sevinəcəksiniz ki, məhz Sizin vaxtınızda o heykəl ucaldı”.

Prezident İlham Əliyev bu təklifi adi bir məsələ kimi deyil, məhz Hacı Zeynalabdin Tağıyevin adına və ruhuna layiq böyük ehtiramla qəbul etdi: “Mən Bəhramın təklifini də

bəyənirəm. Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub... Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı... Onun şərafinə abidənin ucaldılması düzgün qərardır... Təkliflər hazırlayın.”

Belə görüşlər müntəzəm olaraq keçirilsin ki...

Bütün nətiqləri diqqətlə dinləyən və qaldırılan məsələlərin hamısına münasibət bildirən dövlət başçımızın özü də sonda təklif verdi: “Mən təklif edərdim belə görüşlər müntəzəm olaraq keçirilsin ki, biz bütün məsələləri əhatə edə bilək.

Bugünkü görüş bir daha onu göstərir ki, bunun çox böyük faydası var. Çünki burada qaldırılan məsələlər doğrudan da vacibdir və hesab edirəm ki, bu məsələlərin həlli bir çox mətləblərə aydınlıq gətirə bilər. Mən artıq mədəniyyət nazirinə göstəriş vermişəm, eyni zamanda, Prezident Administrasiyasına da göstəriş verirəm ki, burada səslənən bütün təkliflər təhlil olunsun, bir program halına salınsın və biz bu məsələləri ardıcıl olaraq həll edə bilək”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

“İnanıram ki, nəticələr tez bir zamanda özünü göstərəcək”

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çox önəmli məsələlər qaldırıldı, mühüm təkliflər irəli sürüldü. Bu görüş bizdə çox gözəl təəssüratlar yaratdı. Biz incəsənət xadimləri öz problemlərimizi hər kəsə danışa bilmirik. Buna görə də Prezidentimizin də qeyd etdiyi kimi, belə görüşlərin keçirilməsi çox vacibdir.



Bu fikirləri AZƏRTAC-a Xalq artisti Afaq Bəşirçizi söyləyib.

“Biz sənətdə bu məqama asan gəlib çıxmamışıq, sənət yolunda canımızı qoymuşuq. Amma bu gün biz sənət adamları qazandığımızı öz şəxsi ambisiyalarımız üçün xərcləməliyik, əldə etdiklərimizi gənc nəsillə paylaşmalıyıq. Mən görüşdə bu məsələni qaldırdım və çox da məmnun qaldım. Prezident də təkliflərimi gözəl qarşıladı, yekun çıxışında bu məsələyə də toxundu. İnanıram ki, nəticələr tez bir zamanda özünü göstərəcək”, - deyə Xalq artisti bildirib.

Elbay Qasımzadə: Prezident Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsi barədə təklifimə həssaslıqla yanaşdı

Dövlətimizin başçısı Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsinə dair təklifimə çox həssaslıqla yanaşdı, operativ reaksiya verdi. Bu sözləri Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünün əhəmiyyətini AZƏRTAC-a şərh edərkən deyib.

Tanınmış memar bildirib ki, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, bütün sahələrdə çox ciddi islahatlar aparıldığı bir vaxtda belə görüşün keçirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham



Əliyev görüş iştirakçılarının fikirlərini və təkliflərini diqqətlə dinlədi, bir sıra məsələlərin həlli ilə bağlı yerində tapşırıqlar verdi.

Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşmədiyini deyən Elbay Qasımzadə görüşdə bu

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü, tədbir iştirakçılarının diqqətlə, səbrlə dinləmələri, qaldırılan hər bir məsələyə həssaslıqla yanaşmaları, xahişlərin yerinə yetirilməsi barədə verilən vədlər, tap-sırıqlar mədəniyyət işçilərinə böyük ruh verdi. Bu, həm də mədəniyyətə və incənətə göstərilən diqqət və qayğının təzahürü idi. Hər kəsə bəllidir ki, möhtərəm Prezidentimiz verdiyi hər bir vədi dərhal yerinə yetirir. Biz 16 ildir ki, bunun şahidiyik. Mədəniyyət və incəsənət xadimləri ilə görüşə 2 saatdan artıq vaxt ayrılması da təsadüfi deyildi.



Hər bir xalq, millət bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, dəyərdim ki, ən böyüyü mədəniyyətdir. Dünya xalqları arasında Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin

Hər bir xalqı dünyada tanıdan onun mədəniyyəti, milli-mənəvi dəyərləridir

və mədəniyyətlərin təmas və ünsiyyət yeri olub. Bu gün də belədir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrə xalqları zənginləşdirir, onları inkişaf etdirir. Azərbaycan mədəniyyəti və incəsənəti tə qədim zamanlardan indiyədək öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır. Xalqımızın incəsənət və mədəniyyət sahəsində qazandığı uğurlar Vətəni, millətini sevən hər bir kəs üçün iftixar mənbəyidir. Çünki hər bir xalqın mədəniyyəti həmişə onu yüksəldir, bütün dünyada tanıdır, mənəviyyatını zənginləşdirir. Sovet İttifaqı dövründə dünyanın, demək olar ki, eksər ölkələrini qarış-qarış gəzmişəm, konsertlər vermişəm. Elə ölkə olub ki, orada Azərbaycanı tanımayıblar. Ancaq ifa etdiyim mahnılarla tanıtdırıram, sevdirmişəm ölkəmi. Mədəniyyətimiz, incəsənətimiz tanıtdırır Azərbaycanımızı.

Ölkələr arasında dostluq münasibətlərinin yaradılmasında və getdikcə münasibətlərinin yaradılmasında mədəniyyət, incəsənət və elm sahəsində əlaqələrin təsiri böyükdür.

Ulu öndər Heydər Əliyev ölkəmizdə ədəbiyyata, elmə, mədəniyyətə, incəsənət xadimlərinə həmişə diqqət və qayğı göstərmiş.

Mədəniyyətimizin inkişafı ilə bağlı perspektiv vəzifələr müəyyənləşdirildi

□ **Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin beynəlxalq aləmdəki reytingini yüksəltməklə yanaşı, əhalinin həyat səviyyəsini də getdikcə yaxşılaşdırır. Hər bir sahəyə xüsusi həssaslıqla yanaşan möhtərəm Prezidentimiz mədəniyyət və incəsənət xadimlərinin də qarşılaşdığı problemləri yaxından maraqlanır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edir. Bu işlərdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də mütləq qeyd olunmalıdır.**

Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə səsləndirilmiş fikirlər, son illər bu sahədə görülən və görülməli işlər barəsində ətraflı məlumat verməsi, tədbirdə iştirak edən mədəniyyət və incəsənət xadimlərinin diqqətlə dinləməsi, mədəni inkişaf məsələlərini müzakirə etməsi bu sahəyə göstərdiyi diqqət və qayğının təzahürüdür.

Bəli, biz çox gözəl bir ölkənin vətəndaşıyıq. Hər bir soydaşımız bununla fəxr etməli, qürur hissi keçirməlidir. Çünki cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşın qayğısına qalan, onların problemini öz problemi bilən dövlət başçımız var. Son 16 il ərzində möhtərəm Prezidentimiz hər bir vətəndaşımızın yanında olub. Dövlət başçısının imza-

ladığı fərman və sərəncamlar da bunu təsdiqləyir. Çünki cəmiyyətdə elə bir təbəqə yoxdur ki, bu tarixi qərarlardan yararlanmasın.

Möhtərəm Prezidentimizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüş Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına, bu sahənin xadimlərinə, sənətkarlara verdiyi yüksək qiymətdir. Bu qiymətin dəfələrlə şahidi olmuşuq. Ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğı bu gün uğurla davam etdirilir. Mədəniyyətimizin inkişafı, mədəniyyət obyektlərinin əsaslı təmiri, yenidən qurulması, bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi hər an dövlət başçımızın diqqət mərkəzində olub. Bu qayğıni hər birimiz



daim hiss etmişik. Cənab Prezidentin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüş, xalqın rəğbətini qazanmış sənət adamlarının bu tədbirdə iştirakı, orada səsləndirilən fikirlər, bir daha ölkə rəhbərinin xalqa birliyi nümayiş etdirir.

Jale ƏLİYEVA,
Milli Məclisin mədəniyyət komitəsi sədrinin müavini, filologiya üzrə elmlər doktoru, professor

olunması bu ərazidə aparılan hər hansı bir fəaliyyət növünə daha ciddi, daha böyük tələbkarlıqla şərtlər və qaydalar tətbiq edilməsinə imkan yaradacaq. Ölkə başçısı bu təklifi bəyəndi və görüşün gedişində müvafiq qurumlara bununla bağlı tapşırıqlar verdi. Prezident şəhərin mərkəzinin hüdudlarının dəqiq müəyyən olunmasının, vahid idarəetmə sisteminin vacibliyini qeyd etdi”.

Elbay Qasımzadə vurğulayıb ki, tarixi irsimiz olan və XIX əsrin sonunda - XX əsrin əvvəlində yaranmış Bayır şəhər və Aşağı şəhər anlayışları kimi qəbul olunan Bakı mərkəzinin qorunub saxlanılması üçün bu, olduqca vacibdir.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə, 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə və 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 524; 2011, № 2, maddə 85; 2013, № 6, maddə 632; 2015, № 2, maddə 126; 2016, № 2 (II kitab), maddə 238, № 9, maddə 1478; 2017, № 5, maddə 784, № 7, maddə 1359) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.16.12-ci yarımbənddə “qəbul planı” sözləri “müvafiq ixtisaslar üzrə qəbul” sözləri ilə əvəz edilsin;

1.2. 9.18-ci bənddə “qəbul planını” sözləri “müvafiq ixtisaslar üzrə qəbulu” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 689; 2013, № 6, maddə 633; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 786, 802; № 7, maddə 1362) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 5.1-ci bəndində “qəbul planı” sözləri “müvafiq ixtisaslar üzrə qəbul” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin

2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 804; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 787, 802, № 7, maddə 1363; 2018, № 4, maddə 698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5.4-cü bənddə “qəbul planını” sözləri “müvafiq ixtisaslar üzrə tələbə qəbulunu” sözləri ilə əvəz edilsin.;

3.2. 9.4-cü bənddə “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də, 2002-ci il 29 iyun tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının Maddi-Texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondu haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2005-ci il 20 aprel tarixli 226 nömrəli, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2006-cı il 29 dekabr tarixli 511 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 162; 2005, № 9, maddə 797; 2006, № 5, maddə 400; 2007, № 4, maddə 323; № 12, maddə 1246; 2008, № 11, maddə 972; 2009, № 10, maddə 780, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2013, № 2, maddə 111, № 7, maddə 806; 2016, № 6, maddə 1038; 2017, № 2, maddə 183, № 5, maddə 842, № 12, maddə 1783; 2018, № 12 (I kitab), maddə 2572) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmununda 8.1-1-ci və 8.1-2-ci bəndlər əlavə edilsin:

“8.1-1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək;

8.1-2. “Mühasibat uçotu haqqında”

Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kommersiya təşkilatlarının siyahısını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək”;

2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 iyun tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 338; 2008, № 11, maddə 965; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondu haqqında Əsasnamə”nin 11.2-ci bəndində “maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatları” sözləri “maliyyə hesabatlarını” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış vəs dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132, № 7, maddə 840; 2016, № 12, maddə 2095; 2017,

№ 3, maddə 378, № 6, maddə 1079; 2018, № 6, maddə 1233, № 7 (I kitab), maddə 1511) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 11.52-ci bəndi aşağıdakı redaksiyada verilsin: “11.52. Nazirlik sisteminə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunu aparır, habelə statistik, maliyyə və vergi hesabatlarını tərtib edir”;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosani-tar Xidməti haqqında Əsasnamə”nin 14.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“14.7. tabeliyindəki təşkilatlarda “Mühasi-bat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasi-bat uçotunun, habelə statistik, maliyyə və vergi hesabatlarını tərtib edilməsi işlərinin düzgün aparılmasına nəzarət edir”;

4. “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1058; 2008, № 11, maddə 980, № 12, maddə 1069; 2010, № 2, maddə 85; 2011, № 2, maddə 85; 2014, № 12, maddə 1579; 2015, № 9, maddə 997, № 11, maddə 1323; 2017, № 1, maddə 63, № 3, maddə 362, № 9, maddə 1649) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 18-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“8.18. tabeliyindəki idarə, müəssisə və təşkilatlarda “Mühasibat uçotu haqqın-da” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun, habelə statistik, maliyyə və vergi hesabatlarını tərtib edilməsi işinin düzgün aparılmasına nəzarət etmək”;

5. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912,

№ 12 (I kitab), maddələr 2556, 2572) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 8.48-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.48. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarını Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcüməsini təşkil etmək, bə tərcümələrin həmin standart-ların Azərbaycan dilində rəsmi mətnləri kimi dərc olunmasını təmin etmək və uçot qaydala-rını təsdiq etmək”;

5.2. aşağıdakı məzmununda 8.48-1-ci və 8.48-2-ci bəndlər əlavə edilsin:

“8.48-1. Peşakar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını təmin etmək, peşakar mühasib təşkilatların akkreditasiya olunmasını həyata keçirmək;

8.48-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək”;

5.3. 8.49-cu bənd aşağıdakı redaksiyada verilsin:

“8.49. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarını Beynəlxalq Standartlarının və uçot qaydalarının təbiiqi ilə bağlı təlim kurs-ları, seminarlar, konfranslar təşkil etmək və digər zəruri tədbirləri həyata keçirmək”;

5.4. aşağıdakı məzmununda 8.49-1-ci bənd əlavə edilsin:

“8.49-1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə dair təkliflərini hər üç ildən bir aprel ayının 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək”;

5.5. 9.19-cu bənddən “və büdcədənkənar dövlət fondları”, “və tövsiyə xarakteri daşıyan sənədlərin” və “və təbiiqi” sözləri çıxarılısın;

5.6. 27-ci bənddə “hesabatının” sözü “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1501-VQD nömrəli Qanununun təbiiqi və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun təbiiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 may tarixli 1415 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1501-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun təbiiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunla-rının və Azərbaycan Respublikası Prezi-dentinin aktlarını “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə

təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanların normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həl etsin.

2. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun təbiiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 may

tarixli 1415 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 819) 2.1-ci bəndində “, 13-2.5-ci və 13-10.1-ci maddələrində” sözləri “və 13-10.1-ci maddəsində” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanla-rının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılma-sını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da, 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də və 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 486; 2007, № 5, maddə 459; 2008, № 6, maddə 498, № 8, maddə 721; 2015, № 7, maddə 837; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 353; Azərbaycan Respublikası Prezidenti-nin 2019-cu il 1 fevral tarixli 510 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət orqanla-rında, dövlət mülkiyyətində olan və payların (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus

olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a 16 nömrəli əlavə – “Qeydə alınması tələb olun-mayan korrespondensiyanın siyahısı”nın 3-cü bəndinə “Mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunverici-lük Toplusu, 2013, № 3, maddə 235; 2014, № 9, maddə 1027; 2017, № 3, maddə 353; 2018, № 9, maddə 1839) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin 5.3.10-cu yarımbəndində “mühasibat” sözü (ikinci halda) “maliyyə” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı

(Azərbaycan Respublikasının Qanunverici-lük Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39, № 9, maddə 1838) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.0.49-cu yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“3.0.49. dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun bərasində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin uçotunun aparılmasını və onun dövlət büdcəsinə daxil olmasını təmin etmək, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatlarnı tərtib olunmasını həyata keçirmək”;

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə, 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”ndə, 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə, 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə, 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”ndə və 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 13; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1350, № 9, maddə 1647) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”nin 40-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“40. Akademiyə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunu aparır, habelə statistik, maliyyə və vergi hesa-batlarını tərtib edir, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə maliyyə hesabatlarını təqdim edir”.

2. Azərbaycan Respublikası Prezi-den-tinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 663, № 11, maddə 1820; 2017, № 5, maddə 820, № 9, maddə 1656; 2018, № 2, maddə 183) ilə təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nin 10.5-ci bəndindən “mühasibat uçotu sahəsində

dövlət tənzimləməsini həyata keçirən” sözləri çıxarılısın.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665, № 8, maddə 1369; 2017, № 7, maddə 1332) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə aşağıdakı məzmununda 2.1.3-2-ci yarımbənd əlavə edilsin:

“2.1.3-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, peşakar mühasib sertifikatının verilməsi məqsədi ilə imtahanlar keçirir və imtahanlardan müvəffəqiyyətlə keçən şəxslərə sertifikat verir”;

4. Azərbaycan Respublikası Prezidenti-nin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690; Azərbaycan Respublikası Prezidenti-nin 2019-cu il 14 yanvar tarixli 470 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.4.2-ci yarımbənddə “mühasibat balansını, mənfəət və zərər” sözləri “habelə maliyyə” sözləri ilə əvəz edilsin;

4.2. 5.6.7-ci yarımbənddən “mühasibat balansını və digər” sözləri çıxarılısın;

4.3. 9.3-cü bənddə “hesabatını” sözü

“hesabatlarını” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 6.4.18-ci yarımbəndindən “mühasibat balansını və digər” sözləri çıxarılısın.

6. Azərbaycan Respublikası Prezidenti-nin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 1988) təsdiq edilmiş “Azərbaycan Respublika-sının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nə aşağıdakı məzmununda 3.1.1-1-ci yarımbənd əlavə olunsun:

“3.1.1-1. Palatanın nəzarət etdiyi

subyektlərdə “Mühasibat uçotu haqqın-da” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarəti həyata keçirmək”;

7. Bu Fərmanın 3-cü hissəsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnləri ilk dəfə dərc olunduğu gündən qüvvəyə minir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları”nda, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında, “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında, 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik–idarə et–təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844; 2001, № 7, maddə 470, № 10, maddə 640; 2002, № 12, maddə 725; 2003, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004, № 9, maddə 678; 2005, № 5, maddə 400; 2006, № 7, maddə 590; 2007, № 5, maddə 452, № 6, maddə 599, № 11, maddə 1097; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2013, № 10, maddə 1146; 2015, № 9, maddə 999; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları”nın 8-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“8. dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə

köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunması-nı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.”.

2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68; 2012, № 6, maddə 541; 2013, № 5, maddə 493; 2015, № 7, maddə 824; 2017, № 3, maddə 367; 2018, № 6, maddə 1195) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bənddə “18.4-cü və 18.5-ci maddələrin” sözləri “18.5-ci maddəsində” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmununda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Qanunun 18.4-cü maddəsində nəzərdə tutulmuş siyahını Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyar göstəricilərinə uyğun olaraq, hər il sentyabr ayının 1-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi-nin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.”.

3. “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə

edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 620; 2016, № 2, maddə 269) 1.1.3-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2067) ilə təsdiq edilmiş “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik–idarə et–təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin ikinci cümləsindən “milli və ya” sözləri çıxarılsın.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinin 1 hissəsini rəhbər tutaraq, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 598; 2004, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 521, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 130, № 9, maddə 980; 2016, № 10, maddə 1630; 2017, № 3, maddələr 353, 355; 2018, № 4, maddə 689, №7 (I kitab), maddə 1503, № 11, maddə 2278) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmununda 9.9-9-cu bənd əlavə edilsin:

“9.9-9. ətraf mühitə təsirin

qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirmə (SEQ) sahəsində dövlət nəzarətini həyata keçirmək.”.

2. 10.75-ci bənd aşağıdakı redaksiyada verilsin:

“10.75. Kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunması, torpaq ehtiyatlarının istifadəsi, turizm və telekomunikasiya sahələri üzrə strateji sənədlərin, ərazi planlaşdırma sənədlərinin, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və konessiya müqavilələrindən irəli gələn layihələrin strateji ekoloji qiymətləndirmə sənədlərinin və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə bağlı layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədlərinin dövlət ekoloji ekspertizasını keçirir və həmin sənədlərə dair ekspertiza rəyi verir.”.

3. Aşağıdakı məzmununda 10.75-1-ci – 10.75-3-cü bəndlər əlavə edilsin:

“10.75-1. ətraf mühitə təsirin

qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərə ixtisas attestatı verir, attestatın qüvvədəolma müddətini dayandırır və ya onu ləğv edir;

10.75-2. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin aparılmasını təmin edir, onların fəaliyyətinə nəzarəti həyata keçirir;

10.75-3. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədlərinə dair ekspertiza rəyinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilər və ƏMTQ üzrə təşkilat barədə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların rəsmi internet sahifəsində yerləşdirilməsini təmin edir.”.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli 347 nömrəli və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 19 yanvar tarixli 995 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1186) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 7-ci hissəsinin 3.4.1-ci yarımbəndində “və “Tələbə-məzun” sistemi” sözləri “, Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemləri” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında”

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 292; 2016, № 7, maddə 1297) 1-ci hissəsində “təbb təhsilində əsas” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 39; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 5, maddə 802, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 3.4.1-ci yarımbəndində “və “Tələbə-məzun” sistemi” sözləri “, Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemləri” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin “Lisensiyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 713 nömrəli, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 860 nömrəli və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidenti-nin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2015, № 12, maddə 1467; 2018, № 4, maddə 687) ilə təsdiq edilmiş Əlavə № 4 – “Naxçıvan Muxtar Respublikası-nın icra hakimiyyəti orqanları tərəfindən lisen-ziya verilən fəaliyyət növlərinin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.1-ci bəndə “məktəbaqadər” sözündən əvvəl “dövlət məktəbaqadər təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

1.2. 4.2-ci bəndə “ümumi” sözündən əvvəl “dövlət ümumi təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında (Azərbaycan Respublika-sının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665, № 8, maddə 1369; 2017, № 7, maddə 1332) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissədə “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.2-ci və 2.1.3-cü yarımbəndlərində “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin.

əvəz edilsin.

3. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2086) 2.3.3-cü yarımbəndində “ali təhsil müəssisələrinin magistraturalarına” sözləri “magistraturaya (rezidenturaya)” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Azərbaycan Respublikası hökuməti ilə Belarus Respublikası hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası hökuməti ilə Belarus Respublikası hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında 2018-ci il noyabrın 19-da Minsk şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirildiyi barədə Belarus Respublikası hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında 2018-ci il noyabrın 19-da Minsk şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlarını yerinə yetirildiyi barədə Belarus Respublikası hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə və 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçıalarının aparatlarında sənədlərlə iş barədə Təlimat”da dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 253; 2005, № 4, maddə 299; 2008, № 6, maddə 496; 2011, № 7, maddə 655; 2013, № 6, maddə 684; 2017, № 5, maddə 886, № 11, maddə 2071) ilə təsdiq

edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adı-na Akademiyasının Nizamnaməsi”nin 9.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“9.1. Akademiyaya “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunu aparır, habelə statistik, maliyyə və vergi hesabatlarını tərtib və təqdim edir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 186; 2016, № 5, maddə 927, № 9, maddə 1464; 2017, № 3, maddə 353; 2018, № 6, maddə

1297) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçıalarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın 82-ci bəndində “Mühasibata və maliyyə-təsərrüfat uçotuna aid sənədləşmə işi qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri “mühasibat uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Yasamal rayonunda Novruz yarmarkası açılıb

❑ **Martin 2-də Yasamal rayonunda Hüseyn Cavid prospektində, Azərbaycan Milli Elmlər Akademiyasının binasının qarşısındakı parkda Novruz yarmarkası açılıb.**

Yarmarkada respublika-mızın müxtəlif bölgələrindən olan fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur.

Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev yarmarkanın fəaliyyəti ilə tanış olub. Satıcılarla, fermerlərlə söhbət edən Zeynal Nağdəliyev onlara yaradılan şəraitlə, satışa çıxarılan məhsulların qiymətləri ilə maraqlanıb. Qeyd edib ki, dövlətimizin başçısının tapşırığı əsasında təşkil edilən bu yarmarkalarda məqsəd fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə yarmarkada sata bilmələri, əhalinin isə ucuz qiymətə bu məhsulları almasıdır. Yarmarkalarda qiymət bazarlardakından xeyli ucuzdur.

Yarmarka ilə tanışlıq zamanı bildirilib ki, ölkəmizdə aqrar sahəyə, o cümlədən

fermerlərə göstərilən dövlət dəstəyi əhalinin məşğulluğunun təmin olunması, insanların sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, həm də məhsul bolluğu yaradır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısını alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır.

Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları da bu məqsədə xidmət edir. Yarmarkada satıcı və



alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehlakçıları məhsullarını satmaq üçün yarmarkaya gətirir və münasib qiymətlərlə alıcılara təklif edirlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-

dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının respublikanın 42 rayonundan 52 adda məhsul çıxarılacaq.

AZƏRTAC

Maştağa qəsəbəsi sakinlərinin problemləri dinlənilib

❑ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakinləri ilə görüşü olub.**

Görüş sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunub.

Görüşdə çıxış edən Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi sakinlərlə ilk görüşünü mehiz böyük tarixə malik Maştağa qəsəbəsində keçirdiyini bildirib.

Bu gün paytaxtımızın sürətlə inkişaf etdiyini, onun müasir görkəm aldığını vurğulayan icra hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamların, qəbul olunan Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Bakı şəhəri və onun qəsəbələrində xeyli sayda yeni məktəb, uşaq bağçası, tibb müəssisələri tikilib, köhnələri əsaslı təmir olunub. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən "Abad məhəllə" layihəsi çərçivəsində son 6 ay ərzində 50-dən çox məhəllə əsaslı təmir olunub və bu işlər hazırda da davam etdirilir. Həmçinin paytaxtımızdakı

çoxmənzilli binaların dam örtükləri, girişləri, fasadları əsaslı təmir olunur. "Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub. Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı şəhəri və onun qəsəbələrinin inkişafı ilə bağlı xüsusi proqram hazırlanıb", - deyir icra başçısı vurğulayıb.

Azərbaycan Prezidenti tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə danışan icra başçısı bildirib ki, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlinə vətəndaş amili dayanır.

Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Şamil Əliyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, dövlətimizin başçısı-



nın düşünülmüş siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf edir, yeni sənaye sahələri yaradılır, insanların rifah halı gündən-günə yaxşılaşır.

Maştağanın Sabunçu rayonunun ən böyük qəsəbələrindən biri olduğunu bildiren Şamil Əliyev buradakı mövcud infrastruktur obyektləri, tarixi abidələr barədə ətraflı məlumat verib. Bildirib ki, son illər bütün ölkə ərazisində olduğu kimi, qəsəbədə də təhsil, səhiyyə, sənaye və digər sahələrdə mühüm nailiyyətlər əldə edilib.

"Açıq mikrofon" formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən maştağalıları Bakı

şəhərində, eyni zamanda, Maştağa qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa dəstək ifadə ediblər.

Görüşdə 35 nəfər sakin çıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib.

Bu kimi görüşlərin digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC

İlin ilk ayı paytaxtın sosial-iqtisadi həyatı üçün uğurlu olmuşdur

❑ **2019-cu ilin ilk ayında paytaxtın sosial-iqtisadi həyatının əksər göstəriciləri 2018-ci ilin yanvar ayı ilə müqayisədə yüksək olmuşdur. Bakı Şəhər Statistika İdarəsindən redaksiyamıza daxil olmuş icmal məlumatda bu artım və irəliləyiş əksini tapmışdır.**

Sənaye üzrə yanvar ayında paytaxt müəssisələrində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2018-ci ilin yanvar ayı ilə müqayisədə 2,9 faiz artaraq 3,2 milyard manat təşkil etmişdir. Məhsulun 83,2 faizi mədənçıxarma, 14,5 faizi emal, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 83,6 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,8 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 12,2 faiz təşkil etmişdir.

Məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yararlanmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 fevral 2019-cu il vəziyyətinə 258,1 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 34,2 milyon manat məbləğində digər məhsul da mövcud olmuşdur.

Tikinti üzrə Bakı şəhərində Əmlak

Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı istifadəyə verilmişdir. İlin ilk ayında paytaxtın iqtisadi və sosial sahələrinin inkişafı üçün kapitula maliyyə mənbələrinin əsas bütçə 503,3 milyon manat vəsait yönəldilmişdir. Ümumi sərmayənin 37,3 faizi dövlət, 62,7 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 56,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. İnşaat işlərinin 62,3 faizini tikinti, yenedənqurma və genişləndirmə, 8,3 faizini əsaslı təmir, 5,9 faizini cari təmir, 23,5 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi işlərin 82,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı üzrə ticarət dövriyyəsinin həcmi ötən ilin ilk ayı ilə müqayisədə 3,5 faiz artaraq 1557,7 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və bütün məmulatının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artaraq 720,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4 faiz çoxalaraq 837,1 milyon manata çatmışdır. İstehlak məhsullarının 27,3 faizi hüquqi şəxs



statuslu müəssisələrdə, 58 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,7 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Elektron qaydada parakəndə ticarət şəbəkəsində 2,9 milyon manatlıq istehlak məhsulları satılmışdır.

İctimai işə üzrə dövriyyə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artaraq 65,7 milyon manat olmuşdur. Bunun 49,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 50,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar ayına nisbətən 12,4 faiz artaraq 32,6 milyon manat təşkil etmişdir.

Ödənişli xidmətlər üzrə yaradılan dəyər ötən ilin yanvar ayı ilə müqayisədə 0,9 faiz artaraq 442,9 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 268,5 milyon ma-

natlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 60,6 faizini təşkil etmişdir.

Əməkhaqqı üzrə 2018-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 0,3 faiz artaraq 788,1 manat olmuşdur. Ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, in-formasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olmuşdur.

Hazırladı: R.TAHİR, "Xalq qəzeti"

Azad Rəhimov UNESCO-ya üzv ölkələrin idman nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib

❑ **Rusiya Federasiyasının Krasnoyarsk şəhərində "XXIX Qış Universiadası 2019" çərçivəsində UNESCO-ya üzv ölkələrin idman nazirlərinin qeyri-rəsmi görüşü keçirilib. Tədbirdə Azərbaycanı Azad Rəhimov təmsil edir.**

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, UNESCO-nun baş direktoru-nun müavini Nada Al-Naşif, Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov və digər rəsmilər də toplantıya qatılıblar.

Tədbirdə çıxış edən Azad Rəhimov bildirib ki, bədən tərbiyəsi və idman Azərbaycanın sosial siyasətində mühüm istiqamətlərdəndir. Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət ayırır. Azərbaycanın son illərdə birinci Avropa, IV İslam Həmrəyliyi oyunlarına, Formula 1 yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, dünya və Avropa çempionatlarına və digər mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildiren Azad Rəhimov ölkəmizdə Kazan Bəyannaməsi, xüsusilə "Hərəkət 2: dayanıqlı inkişaf"



üzrə əsas məqsədlərə nail olunmasına, fiziki tərbiyənin və idmanın inkişafına xüsusi diqqət yetirildiyini bildirib.

Nazir deyib: "Son iki ildə Azərbaycanda bədən tərbiyəsi və idman sahələrində təhsilin inkişafı üçün mühüm işlər görüldü. 2017-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavr səviyyəsində "Məşqçi" (seçilmiş idman növü üzrə), "Bədən tərbiyəsi üzrə mütəllim", "İdman menecmenti və kommunikasiya", "Bədən tərbiyəsi və idmanda reabilitasiya" üzrə dörd yeni ixtisas dərəcəsi, eyni zamanda, magistratura səviyyəsində ingilis dilində "Tibbi idman və reabilitasiya", "İdman menecmenti", "İdman jurnalistikası" ixtisasları açılıb. Bu ixtisaslar yerli və London Kolleç Universitetinin (UCL) əcnəbi mütəxəssisləri tərəfindən

yüksək səviyyədə tədris edilir".

Nəzəriyyənin təcrübədə tətbiqi istiqamətində uğurlu addımların atıldığını bildiren nazir Kazan Bəyannaməsindən irəli gələn digər müddəaların - idmanın bütövlüyü, qadın, uşaq və gənclərin idmana cəlb olunmasının uğurla həyata keçirilməsindən, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illər üzrə Milli Strategiya-nın icrasından danışdı. Azad Rəhimov, həmçinin Gənclər və İdman Nazirliyinin 2018-ci ildən Avropa Şurasının və Avropa İttifaqının "Həm birlikdə - idmanda gəncə bərabərliyinə nail olunması" proqramına qoşulduğunu vurğulayıb və bu istiqamətdə görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib.

"Hematologiyada yeni texnologiyalar və onların klinik əhəmiyyəti" mövzusunda elmi-praktik konfrans keçirilib

❑ **Martin 2-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında "Hematologiyada yeni texnologiyalar və onların klinik əhəmiyyəti" mövzusunda elmi-praktik konfrans keçirilib.**



Tədbirdə çıxış edən universitetin rektoru, professor Əziz Əliyev konfransın Milli Onkologiya Mərkəzi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə keçirildiyini deyib. "Milli Onkologiya Mərkəzində çox böyük nailiyyətlər əldə edilir. Ötən il mərkəzdə təxminən 106 mindən çox xəstə müayinə olunub. Onlardan təqribən 65 faizi onkoloji xəstəliklərlə bağlı olub. Mərkəzdə ən müasir laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyada təxminən 800 mindən çox test aparılıb. Bu da onkoloji xəstəliklərin erkən diaqnostikası və müalicəsi baxımından çox əhəmiyyətlidir.

Hematologiyada olan yeniliklər və onların tətbiqində tətbiqi çox önəmlidir. Ona görə də konfransın yüksək səviyyədə keçəcəyinə və aparılan fikir mübadiləsinin bu sahənin daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə ina-



nıram", - deyən rektor konfransın işinə uğurlar arzulayıb.

Konfrans müxtəlif mövzularda məruzələrlə davam etdirilib. Türkiyənin İstanbul Sağlq Bilimləri Universitetinin biokimyə mütəxəssisi Cəmal Kəzezoğlu-nun "Extended IPU: Laboratuvər iş açışına katkısı", Ege Universitetinin biokimyə mütəxəssisi Günəş Başyolun "Anemi: Laboratuvər tanısı", Sysmex-in aplikasiya mütəxəssisi Fidan Yılmazın "Floresan akım sitometrisi - hücrelere yakından bakmak", Milli Onkologiya Mərkəzinin həkim-onkoloqları - Günel Ələsgərovanın "Kəskin limfoblast leykozun müalicəsinin nəticələri", Elxan Kazimovun "Kimyaterapiya ilə əlaqəli sitopeniyalar", Aytən Səfixanovanın "Xroniki limfoleikoz" mövzularında məruzələri dinlənilib və müzakirələr aparılıb.

AZƏRTAC

3 mart Ümumdünya Vəhşi Təbiət Günüdür

❑ **Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında "açıq qapı" günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad ediləcək.**

Qeyd edək ki, 2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada Ümumdünya Vəhşi Təbiət Günü kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, bu sahədə ictimaiyyəti məlumatlandırmaqdır.

Hər il müxtəlif adlar altında qeyd olunan Ümumdünya Vəhşi Təbiət Günü bu il diqqəti



dünya okeanında yaşayan canlıların mühafizəsinə yönəltmək məqsədilə "Sualtı həyat: insanlar və planetlər" başlığı altında keçirilir. Ölkəmizdə vəhşi təbiətin, fauna və flora növlərinin mühafizəsi istiqamətində görülən mühüm işlərdən biri xüsusi mühafizə olunan təbiət

əraziləri şəbəkəsinin yaradılmasıdır. Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət ya-saqlığı fəaliyyət göstərir ki, bu da ölkə ərazisinin 10,31 faizini təşkil edir.

"Xalq qəzeti"

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 67

“Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli 67 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1287-VQD nömrəli Qanununun təbii haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 699 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

“Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli 67 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 313; 2002, № 7, maddə 445; 2006, № 11, maddə 994; 2009, № 2, maddə 152; 2015, № 11, maddə 1418) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına “sahələrinin” sözdündən sonra “istifadəyə” sözü əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydası” üzrə:

2.1. adına və 1-ci hissəsinə “sahələrinin” sözdündən sonra “istifadəyə” sözü əlavə edilsin;

Bakı şəhəri, 28 fevral 2019-cu il

2.2. aşağıdakı məzmununda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”;

2.3. 3-cü və 6-cı hissələrdən “və icarəyə” sözləri, 7-ci hissədən “və ya icarəyə” sözləri çıxarılsın;

2.4. 5-ci hissəyə “tələb edilən” sözlərindən əvvəl “dövlət torpaq kadastrının məlumatları əsasında” sözləri əlavə edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 68

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) məaaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) məaaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və

idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqçılıq sahələrində çalışan işçilərin əməkhaqlarının tənzimlənməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) məaaşlarının

Bakı şəhəri, 28 fevral 2019-cu il

məbləği bu Qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.

2. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) məaaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 600) 1-ci hissəsi ləğv edilsin.

3. Bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqazeti.com saytlarında tanış ola bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 69

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə məaaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə məaaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 604, № 5, maddə 1115) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərara 1 nömrəli əlavə - “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gənçə bölməsinin aparatının işçilərinin aylıq vəzifə məaaşlarının sxemi”nin “Aylıq vəzifə məaaşı (manatla)” sütununda “193”, “180”, “170” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195”, “185” və “180” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Qərara 2 nömrəli əlavə - “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə məaaşlarının sxemi”nin “Aylıq vəzifə məaaşı (manatla)” sütununda “187”, “176” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilsin;

1.3. həmin Qərara 5 nömrəli əlavə - “Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə məaaşlarının sxemi”nin “Aylıq vəzifə məaaşı (manatla)” sütununda “180”, “170” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilsin;

1.4. həmin Qərara 6 nömrəli əlavə - “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinarıya Mərkəzinin işçilərinin aylıq vəzifə məaaşlarının sxemi” üzrə:

1.4.1. adında “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin;

1.4.2. “Aylıq vəzifə məaaşı (manatla)” sütununda “165” rəqəmi “180” rəqəmi ilə əvəz edilsin;

1.5. həmin Qərara 7 nömrəli əlavə - “İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin aylıq

vəzifə məaaşlarının sxemi”nin “Aylıq vəzifə məaaşı (manatla)” sütununda “209” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;

1.6. həmin Qərara 8 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət arxivlərinin və onların filiallarının, rayon (şəhər) dövlət arxivlərinin işçilərinin aylıq vəzifə məaaşlarının sxemi”nin “Aylıq vəzifə məaaşı (manatla)” sütununda “209” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;

1.7. həmin Qərara 9 nömrəli əlavə - “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm Mərkəzinin Aparatı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi işçilərinin aylıq vəzifə məaaşlarının sxemi” üzrə:

1.7.1. adında “Azərbaycan Aqrar Elm” sözləri “Aqrar Elm və İnnovasiya” sözləri ilə əvəz edilsin, “, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi, Azərbaycan Respublikası Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi” sözləri çıxarılsın;

1.7.2. “Aylıq vəzifə məaaşı (manatla)” sütununda “204”, “182” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilsin;

1.8. həmin Qərara 10 nömrəli əlavə - “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə məaaşlarının sxemi”nin “Aylıq vəzifə məaaşı (manatla)” sütununda “170” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;

1.9. həmin Qərara 11 nömrəli əlavə - “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondunun işçilərinin aylıq vəzifə məaaşlarının sxemi”nin “Aylıq vəzifə məaaşı (manatla)” sütununda “209” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;

1.10. həmin Qərara 12 nömrəli əlavə - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə məaaşlarının sxemi”nin “Aylıq vəzifə məaaşı (manatla)” sütununda “193” və “176” rəqəmləri müvafiq olaraq “210” və

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 70

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 826; 2002, № 10, maddə 637; 2003, № 9, maddə 523; 2005, № 8, maddə 780; 2006, № 6, maddə 563, № 11, maddə 998; 2007, № 9, maddə 924; 2008, № 4, maddə 303, № 10, maddə 939; 2011, № 4, maddə 362; 2015, № 12, maddə 1578;

Bakı şəhəri, 28 fevral 2019-cu il

2016, № 4, maddə 828; 2017, № 5, maddə 970, № 8, maddə 1605; 2018, № 3, maddə 605, № 6, maddə 1355) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 71

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 755; 2005, № 12, maddə 1224; 2007, № 2, maddələr 180, 186; 2008, № 2, maddə 120, № 7, maddə 688; 2013, № 12, maddə 1631; 2018, № 2, maddə 344, № 3, maddə 609) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas

Bakı şəhəri, 28 fevral 2019-cu il

dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə məaaşları 2019-cu il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Sıra №-si		Aylıq vəzifə məaaşının məbləği (manatla)
1.	Ali kateqoriya dövlət orqanlarında	220
2.	1-ci kateqoriya dövlət orqanlarında	210
3.	2-ci və 3-cü kateqoriya dövlət orqanlarında	200
4.	4-cü və 5-ci kateqoriya dövlət orqanlarında	180

2. Bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqazeti.com saytlarında tanış ola bilərsiniz.

Professor Müge ELDEN: Türkiyə və Azərbaycan jurnalistikası bir-birindən daha çox faydalana bilər



– İki övlad anası, 39 yaşında professor, uzun illər ünlü bir fakültənin dekani, çoxsaylı kitabların və elmi məqalələrin müəllifi olmağı necə çatdırı bilirsiniz?

– Sayılmaq, nə etdiyini, nə olduğunu və ən önəmli də mənəvi dəyərlərə sahiblik, ədalətli olmaq, hesab edirik ki, hər kəs üçün uğurun açarıdır. Mənim fikrimcə, vahid bir komanda içində, dəyərli və inandırıcı bir proqram çərçivəsində, bütün bəhanələri rədd edərək bunları etmək mümkündür. İnsan xeyirxah əmələ sahiblik etsə, yaxud yaxşı bir akademik və ya idarəçi olsa, o, hər şeyi bacarar. Peşə sevgisindən başqa, ətrafdakı insanları və yaşadığın ölkəni sevmək də çox mühüm güc mənbəyidir. Yazdığım kitablar ölkədə və xaricdə bir dərlik kimi tədris olunur. Bu, çox qürurvericidir və vətəndaşı olduğum ölkəyə verdiyim töhfələrdir. Məhz bunlara görə çox xoşbəxtəm. Amma daim yeniləməyə və zəruri bilgiləri öyrənməyə çalışıram.

– İndi nələr üzərində çalışırınsız?

– Jurnalistika fakültəsində dekan olduğum illərdə idarəçilik işlərinə, təhsilin təşkilinə daha çox vaxt ayırmaq məcburiyyətində idim. İndi bu vəzifədən ayrılmaqla akademik tədqiqatlara daha çox vaxt sərf etmək şansım yaranıb. Düzü, bu, məni çox məmnun və rahat edir. Ölkəmizdə və dünyada jurnalistika

– Bəs Azərbaycan haqqında eşidib-bildikləriniz... Heç ölkəmizə getmək arzunuz olubmu?

– Azərbaycan müstəqillik qazanandan və xalqlarımızın əlaqələrinin bərpasından sonra mənim alim həmkarlarım və ya kommersiya niyyətlə ölkənizə gedən dostlarım olub. Onlardan heç birindən məni bir söz eşitməmişəm. Həm ictimai həyat, həm də insani münasibətlər baxımından da Azərbaycan bir xarici ölkə kimi təqdim edilməyib. Çalışdığım universitetdə reklam bölümünün təsisçisi oldum. Bölüm Türkiyədə ən yüksək balla tələbə qəbul edir. Tələbələrimiz hər il müxtəlif müsabiqələrdən mükafatlar alırlar, düzü, bu da bizi çox qürurlandırır. Təbii ki, Azərbaycanla da bu sahədə əlaqələrin qurulmasından çox şad olarıd. Bu xoş niyyətlə də Azərbaycan olmaq arzusundayam.

– Bugünkü Azərbaycan–Türkiyə əlaqələri haqqında nə deyərdiniz?

– Türkiyə 1991-ci ilin 9 noyabrında Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. Türkiyənin Azərbaycanla əlaqələri çoxöcüllü və strateji səviyyədədir. Sıx şəkildə davam edən qarşılıqlı əlaqələr ən yüksək səviyyəyə çatıb. Bu əlaqələrin arxasında xalqlarımızın və dövlətlərimizin tarixlərdən qaynaqlanan qardaşlıq ənənələri dayanmaqdadır. İki ölkə dövlət rəsmilərinin daimi əlaqələri öz yerində, dövlət rəhbərlərinin vəzifəyə gəldikdən sonra bir-birlərini ilk olaraq ziyarət etmələri də yeni bir ənənə olmuşdur. Bu dünya düzənində işin rəsmi və diplomatik ölçüsü olaraq çox dəyərlidir.

Lakin Azərbaycan Türkiyə əlaqələrinin bir insani ölçüsü də var ki, mən ona daha çox əhəmiyyət verirəm. Biz Azərbaycandan olan bir qardaşımızı dinlərkən çox həyəcanlanır, duyğulanır. Uzun illərin ayrılığından sonra bir azərbaycanlının danışığını eşitmək məni çox xoşbəxt edir. Hisslərimi ifadə etməkdə çətinlik çəkirm, sanki, o danışığın içində ortaq dəyərlərimizi, xalq hekayələrimizi, Dədə Qorqud zamanına qədər uzanan çox qədim və şərəfli bir keçmişə dair pıçıltıları eşidirik. Bir yerdə və bərabərlik, əmək qardaşlığı. Çox məmnunam ki, bu məsələdə milyonlarla türkiyəli mənimlə eyni hissləri daşımaqdadır.

Bunu lazımcına dəyərləndirmək təkcə dövlətlərimizin yox, həm də hər birimizin borcudur.

– Azərbaycan jurnalistlərinə, eləcə də pedaqoq həmkarlarına sözlünüz...

– Demokratik bir cəmiyyət üçün jurnalistika, kino, televiziya, reklam, ictimai əlaqələr olduqca vacibdir. Bu müstəvidə əlaqələrimizin qurulması olduqca gərəklidir. Təkcə neft və qaz layihələri ilə yox, bu sahədə ortaya qoya biləcəyimiz çoxsaylı və bir yerdə reallaşıdır biləcəyimiz layihələr var. Bunlara təəssüratlı səfərlər, elmi mübadilələr yolu ilə nail olmaq olar. Bu missiya biz elm adamlarının çiyinə düşən borcudur. Yunus Əmrə demiş, gəlin təvəq, gəlin anlaşıq, sevilmək üçün sonrakı dünya kimsəyə qalmaz... Türkiyə və Azərbaycan jurnalistikası bir-birindən daha çox faydalana bilər. Bu yöndə də əməkdaşlığın gələcəyi böyükdür.

P.S...Egey Universitetindəki görüşlərim haqqında təəssüratlarımı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekani Vüqar Əliyevlə bölüşməyim, hiss etdim ki, tək məni yox, onu da çox sevindirir. Sanki, o da belə bir görüşün təəssüratlarını çoxdan gözləyirmiş kimi, Müge xanımın kitablarını böyük bir təhə kimi, həm də sonsuz bir maraqla əlüstü vərəqlədi və yubanmadan onun feysbuk ünvanına səmimiyyət dolu bir dostluq göndərdi... Uğurlu, xeyirli olsun! Ümid edək ki, bir qəzetçinin dəstəyi ilə başlayan bu dostluq təkcə iki alimin yox, həm də böyük ənənəsi olan iki fakültənin dostluğuna çevriləcək.

Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”

İzmir–Bakı

❑ **Muğan düzündün qədim diyarı Biləsuvarın inkişafından soraq verən real mənzərələr göz-könül oxşayır. Yüz minə yaxın əhalisi var, özü də inkişaf edir, böyüyür, gözəlləşir. Burada yaşayan hər kəs doğma yurdu-yuvası, sevimli ünvanı ilə qürur duyur.**

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Biləsuvar da bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər evi, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 64 mənzilli 4 yaşayış binası inşa edilib, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, 30 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bundan başqa, Biləsuvar şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, iri istehsal və emal müəssisələri yaradılıb, 25 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturunu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görüldü.

Artıq tarixə çevrilmiş 2018-ci ildə də rayonun inkişafı davam etdirilib. Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə irəliləyişlər olub. Biləsuvarlılar sentyabrın 18-də Prezident İlham Əliyevin Biləsuvara növbəti səfərini ilin ən yaddaqalan hadisəsi sayırlar. Həmin gün dövlətimizin başçısı Bayraq muzeyinin və Gənclər evinin, həmçinin Zəhmətəbad-Bəydili-Xırməndəli-Əliabad avtomobil yolunun açılışında iştirak edib və imzaladı. Üç sərəncamla 1176 yerlik yeni məktəbin, 48 mənzilli yaşayış binasının tikilməsi və Ələt-Astara - İranla dövlət sərhədi (81 kilometr) - Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər görmək nəzərdə tutulub.

Hər kəs etiraf edir ki, bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin

istifadəyə verilmiş yeni yol 20 mindən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir, uzunluğu 15,4 kilometrdir. Dövlət başçısının müvafiq sərəncamına əsasən tikilən həmin yol dörd yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Həmin gün cənab İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Biləsuvar rayonuna daim yüksək diqqət göstərildiyini bildirib.

"Bu, mənim Prezident kimi rayonun altıncı səfərimdir. Əvvəlki səfərlər zamanı biz bir çox sosial, iqtisadi obyektlərin açılışında görüşmüşük

deyə bilərəm ki, son üç il ərzində əkin sahələri üç-dörd dəfə artırılıb. Məndə olan məlumata görə, bu il 12 min hektarda pambıq ekini təşkil edilibdir, üç il bundan əvvəl isə cəmi 3 min hektarda. Çünki pambıqçılıq Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, əməkintutumlu sahədir, məşğulluğu artırır, insanların rifah halını yaxşılaşdırır. Kənd təsərrüfatının digər sahələri də böyük önəm daşıyır".

Görüşdə rayon ictimaiyyəti adından çıxış edən veteran dövlət qulluqçusu Akif Kazimov deyir ki, həmin görüş hər kəsin qəlbində dərin izlər buraxıb. Prezidentin sadəliyi, səmimiyyəti, qayğıkeşliyi böyük örnekdir.

– Dövlət başçısına dedim ki, mən uzun müddət müxtəlif rəhbər vəzifələrdə işləmişəm və yol tikintisinin çox baha başa gəldiyini bilərəm. Lakin bütün dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, Ələt-Astara magistralı kimi nəhəng bir layihənin reallaşdırılması Azərbaycanın gücündən xəbər verir.

Ələt-Astara yolu demək olar ki, regionun şah damarıdır. Bu yol cənub zonasının iqtisadi inkişafına, xüsusən turizmin canlanmasına böyük təkan verəcək. Həm də ki, kəndli öz yetşidirdiyi məhsulları mərkəzi şəhərlərə çıxartmaq imkanına malikdir.

Cənab Prezident, Sizin rayonumuza hər səfəriniz zamanı həllini gözləyən bir çox problemlər yoluna qoyulur. Təzə inşa edilən Gənclər evi və Bayraq Muzeyi əsl memarlıq

sın, bu günə qədər həll olunmayan layihələr də icra edilsin. Təqribən 5 il bundan əvvəl burada olarkən biz içməli su layihəsinin açılışını qeyd etdik...Infrastruktur məsələlərinin həlli gözəl imkanlar yaradır, həm insanların rahatlığını təmin edir, həm də iqtisadi inkişafa təkan verir. Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Biz əsas ərzaq məhsulları ilə özümüzü təmin etmə səviyyəsinə çox yaxınlaşmışıq. Biləsuvar rayonu bunda kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələr uğurla inkişaf edir. Pambıqçılığa gəldikdə,

incileridir. Allah-Təala qurub-yaradan, yol çəkən, su çəkən, ağac əkən, bina tikən, bağ salan insanları sevir, himayə edir və qoruyur. Siz bir lider olaraq Azərbaycanı, xalqımızı, dövlətimizi işığa doğru, inkişafa doğru, dünyəvi tərəqqiyə doğru, inamla aparırsınız.

Biləsuvar da aqrar sahənin inkişafına yaradılan münbit şərait və mühüm dövlət tədbirləri öz müsbət nəticələrini verib, kənd təsərrüfatının mühüm sahəsi olan pambıqçılığın sürətli inkişafını təmin edib. Mülkiyyətçilər 2018-ci ildə sahələrdən yüksək məhsuldarlıq

ki, ucaltmaq istəsən, torpağa əyil. Mən düz 61 ildir ki, pambıqçılıqla məşğulam. Həyatımı bu işlə gözəlləşdirə bilməmişəm. Son illərdə hörmətli Prezidentimiz İlham Əliyevin bu sahəyə böyük diqqət ayırması məni çox sevindirir. "Ağ qızıl"ın hər tonu üçün 50 manat əlavə haqq ödənilməsi sahənin inkişafına böyük stimül yaradıb. Ötən il rayonumuz üzrə 12 min hektar sahədə pambıq əkilib və onun 95 faizi kombaynlarla yığılıb. Yığım məvsumu ərəfəsində mən digər rayonlardan olan həmkarlarımı yanışa çağırırdım ki, müsbət

ilə əlaqədar imzaladığı sərəncam böyük sevincle qarşılanıb. Ölkə Prezidentinin digər sərəncamı ilə Muğan kəndində 100 yerlik "Modul" tipli məktəbin tikintisi qərara alınmışdır. Artıq hər iki məktəbin tikintisində işlər sürətlənir. Bu qayğı rayonda təhsilin səviyyəsinin yüksəlməsinə vəsilə olur. Ötən ilin məzunlarından 274 nəfəri ali, 179 nəfərsə, orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb. Onlardan 72 nəfəri 500-dən, 30 nəfəri 600-dən çox bal toplayıb. Ümumtəhsil məktəblərinin 8 pedaqoqu "Əməkdar müəlim" adına layiq görüldü, 5 nəfər "Tərəqqi"

mövcud eksponatların sayı artırılıb. Muzeydə təşkil olunan tədbirlərdə rayon ziyalıları, məktəblilər yaxından iştirak edirlər. Dövlət Rəsm Qalereyasının il ərzində təşkil etdiyi rəsm sərgiləri, respublikamızın görkəmli rəssamlarının rayonda ustad dərsləri keçməsi görülmüş müsbət işlərdir. Yeni Gənclər evi və Bayraq Muzeyinin istifadəyə verilməsi mədəni həyatı daha da canlandırır.

Rayon icra hakimiyyəti və yeni yaradılmış Mənevə Dəyərliyin Təbliği Fondunun birgə təşəbbüsü əsasında icra olunan "Şəhərdə milli dəyər kimi" layihəsi də 2018-ci ildə uğurlu tədbirlərdən sayıla bilər. Mənevə inkişafı həsr edilmiş seminar və konfranslar da yaddaqalan olub.

Vətəndaş münasibətlərinə həssaslıqla yanaşılması və qaldırılan məsələlərə operativ baxılması üçün rayon icra hakimiyyəti aparatı heftədə bir dəfə rayon mərkəzində qəbul keçirməklə yanaşı, rayonun idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə və yerli idarəetmə orqanları rəhbərlərinin iştirakı ilə il ərzində yerlərdə 50-dək səyyar qəbul keçirib. Şikayət, xahiş və təkliflərin qısa müddətdə öz həllini tapması vətəndaşlarda dövlət orqanlarına etimadı daha da artırıb.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Məhərrir Quliyev bir neçə ay əvvəl

BİLƏSUVAR: ZİRVƏDƏN-ZİRVƏYƏ, UĞURDAN-UĞURA



menada rəqəbat şəraiti uğurların artmasına, qabaqcıl təcrübənin yayılmasına səbəb olsun. Səsimə ilkin olaraq Salyan mülkiyyətçiləri cavab verdilər. Nəticə də sevindirici oldu. Təmir və keyfiyyətli malıçımız İran, Türkiyə və digər ölkələrə ixrac edilir. Biləsuvar da Rusiyaya, ərəb ölkələrinə nar, uzaq Yaponiyaya bal göndərməsi isə ixrac potensialının böyük olduğunu göstərir.

Çəltikçiliyin inkişafına dair Dövlət proqramına uyğun olaraq, Biləsuvar da bu sahə üzrə də müvafiq tədbirlər görüldü. Heyvandarlıqda irəliləyiş aşkar hiss olunur.

2018-ci ildə rayonda abadlıq-quruculuq sahəsində də işlər davam etdirilib. Xırməndəli kəndində 40 yerlik uşaq bağçasının, Muğan kəndində isə 80 yerlik modul tipli ümumi məktəb binasının tikintisi başa çatdırılıb, şəhərin Ü.Hacıbəyov küçəsində 4 mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilib.

Əsgərabad bələdiyyəsi tərəfindən ayrılış 4 hektarlıq torpaq sahəsində gücü 4000 ton olan pambıq tədarükü məntəqəsi tikilib, pambıq emalı müəssisəsinin tikintisi üçün əlavə 6 hektar torpaq sahəsi ayrılıb. İl ərzində şəhərin Heydər Əliyev küçəsindəki parkda abadlıq işləri aparılıb.

Son illər Biləsuvar da yeni məktəb binalarının tikintisi diqqət mərkəzində saxlanılıb, 7 məktəb yüksək səviyyədə əsaslı təmir olunub. Cənab İlham Əliyevin sentyabr ayında rayona tarixi səfərindən sonra Biləsuvar şəhərində 1176 yerlik yeni məktəb binasının tikintisi

medalı ilə təltif olunub. Bir qrup müəllim Təhsil Nazirliyinin fəxri fərmanlarına layiq görüldü. Diaqnostik qiymətləndirmədə uğur qazanmış müəllimlərin əməkhaqqı orta hesabla 1,5 dəfə artıb.

Əhaliyə göstərilən səhiyyə xidmətinin ibtəil yaxşılaşdırılması da mühüm önəm daşıyır. Dövlət



başçısının sərəncamına uyğun olaraq, 134 çarpayılıq rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir və yenidənqurmada sonra istifadəyə verilməsi fərəh doğurur. Bu tibb ocağı bütün zəruri avadanlıqla təchiz olunub, yeni şöbələr fəaliyyətə başlayıb, ixtisaslı həkimlərə müraciət edən sakinlərin müalicələrin səmərəsi yüksəlib. Hazırda ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, Biləsuvar da əhalinin növbəti pulsuz tibbi müayinədən keçirilməsi müntəzəkil qaydada davam edir. Əlbəttə, istər təhsil, istərsə də səhiyyə sahələrinin nazirliklərə bərabər, daim diqqətdə saxlayır.

Rayonda əhalinin asudə vaxtlarının səmərəli təşkilində mədəni-maarif ocaqlarının üzərinə də mühüm vəzifələr düşür. Regional Mədəniyyət İdarəsinin təbəçiliyində olan mədəniyyət evləri, klub və kitabxanalar əhaliyə daha dolğun xidmət göstərməyə çalışırlar. Tarix-Diyarşünaslıq Muzeyində

uzunmüddətli səmərəli fəaliyyəti müqabilində ölkə başçısı tərəfindən "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, bu ali dövlət mükafatının onun qarşısına çox böyük məsuliyyət qoyduğunu bildirib: "Rayonumuzda abadlıq, quruculuq işlərinin davam etdirilməsi, sosial infrastrukturun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı, aqrarparkların salınması, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin yaradılması bundan sonra da əsas vəzifələrimiz olacaq. Əhalinin rifah halını daha da yaxşılaşdırmaq, ölkə rəhbərinin tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirmək üçün bütün imkanlarımızı maksimum səfərbər edəcək və daha böyük əzmlə çalışacağıq".

Bəli, Biləsuvarın uğurları fərəh doğurur. Yazın astanasında rayonda quruculuq işləri daha da canlanmaqdadır. Bu isə o deməkdir ki, biləsuvarlılar nailiyyətlərlə arxayınlaşmır, daim irəliləyən can atırlar.

ƏLİ NƏCƏFXANLI,
"Xalq qəzeti"nin bölgə müxbiri



kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu da öz növbəsində inkişafa müsbət təsir göstərir, rayonların simasını dəyişdirir, rahat və təhlükəsiz hərəkəti təmin edir.

Prezidentin xeyir-duası ilə

- xəstəxananın, Olimpiya İdman Mərkəzinin tikintisi, məktəblərin açılışı. Bir sözlə, Biləsuvar da sosial-iqtisadi inkişaf uğurla gedir, rayonun infrastruktur layihələri icra edilir, qazlaşdırmanın səviyyəsi 90 faizə yaxındır. Göstəriş vermmişəm ki, gələn il Biləsuvar rayonunun qazlaşdırılması 100 faizə çatdırıl-

deyə bilərəm ki, son üç il ərzində əkin sahələri üç-dörd dəfə artırılıb. Məndə olan məlumata görə, bu il 12 min hektarda pambıq ekini təşkil edilibdir, üç il bundan əvvəl isə cəmi 3 min hektarda. Çünki pambıqçılıq Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, əməkintutumlu sahədir, məşğulluğu artırır, insanların rifah halını yaxşılaşdırır. Kənd təsərrüfatının digər sahələri də böyük önəm daşıyır".

Görüşdə rayon ictimaiyyəti adından çıxış edən veteran dövlət qulluqçusu Akif Kazimov deyir ki, həmin görüş hər kəsin qəlbində dərin izlər buraxıb. Prezidentin sadəliyi, səmimiyyəti, qayğıkeşliyi böyük örnekdir.

– Dövlət başçısına dedim ki, mən uzun müddət müxtəlif rəhbər vəzifələrdə işləmişəm və yol tikintisinin çox baha başa gəldiyini bilərəm. Lakin bütün dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, Ələt-Astara magistralı kimi nəhəng bir layihənin reallaşdırılması Azərbaycanın gücündən xəbər verir.

Ələt-Astara yolu demək olar ki, regionun şah damarıdır. Bu yol cənub zonasının iqtisadi inkişafına, xüsusən turizmin canlanmasına böyük təkan verəcək. Həm də ki, kəndli öz yetşidirdiyi məhsulları mərkəzi şəhərlərə çıxartmaq imkanına malikdir.

Cənab Prezident, Sizin rayonumuza hər səfəriniz zamanı həllini gözləyən bir çox problemlər yoluna qoyulur. Təzə inşa edilən Gənclər evi və Bayraq Muzeyi əsl memarlıq

əldə etmək üçün var qüvvələri ilə çalışıblar. Ötən il rayon pambıqçılıqları 22700 ton xam pambıq istehsal edərək tədarük məntəqələrinə təhvil veriblər. Məhsulun becərilməsi və toplanması dövründə 16 minə yaxın insanın məşğulluğu təmin olunub, əhali 15 milyon manata yaxın gəlir əldə edib. Biləsuvar da aqrarparkların yaradılması istiqamətində də tədbirlər uğurla həyata keçirilir.

Rayonda yaradılmış "Yaşıl ada" aqruparkında keçən il 519,5 hektar sahədə pambıq, 5 hektar sahədə qarğıdalı və 70 hektar sahədə şəkər çuğunduru əkilib, sahələrdən bol məhsul toplanıb. Hazırda aqruparkda xeyli buğda və arpa əkilib. "Aqroinvestment GreenFirm" MMC və "RULEX" MMC aqruparklarında sahələrin ekinə hazırlığı ilə bağlı meliorativ işlər aparılıb, lazımı maddi-texniki baza yaradılıb.

Rayonun ən qocaman fermeri, 82 yaşlı Lətif Cəfərov:

– Atalar əbəz yerə deməyiblər



AZƏRBAYCAN danışıqlara üçüncü tərəfin cəlb olunmasına imkan vermədi

Azərbaycan və Ermənistan rəhbərlərinin gələcək görüşü ilə bağlı müsbət məqam ondan ibarətdir ki, biz danışıqlar prosesinə üçüncü tərəfin, yəni separatçı rejimin nümayəndələrinin cəlb olunması ilə bağlı Paşinyanın stereotipini sındıra bildik. Bunu Trend-ə azərbaycanlı politoloq, sabiq diplomat Fikrət Sadiqov deyib.



F.Sadiqovun sözlərinə görə, N.Paşinyanın "Biz danışıqlara Qarabağ problemini həll etmək üçün getmirik, hələ danışıqlar prosesinə hazırlaşırıq" kimi sərsəm açıqlamalar verməsinə baxmayaraq, bütün bunlar realıqdan uzaq sözlərdir: "Paşinyan başa düşür ki, əsas iştirakçılar Ermənistan və Azərbaycanıdır, çünki onlar münasibətlərdir və bu problemlə bağlı

məsələlərin nizamlanması onlardan asılıdır. Aydındır ki, bütün bu müddət ərzində Dağlıq Qarabağa doğru addım-



lar atıb və deyib ki, onların adından çıxış etməyəcək. İşə çatdıqda isə, fikrimcə, Paşinyan başa düşür ki, Ermənistanın rifahı, onun təcriddən çıxması və gələcək mövcudluğu güzəştərdən və münasifənin tam həllindən, Azərbaycan torpaqlarının azad edilməsindən asılıdır, amma belə görünür ki, o özünü tam əmin hiss etmir".

Politoloq bildirib ki, N.Paşinyan Ermənistanın düşüdüğü vəziyyətin ziyanını anlayır: "Fikrimcə, indiki Ermənistan rəhbərliyi nə cür əngəllər törətməyə çalışsa da, yekunda başa düşməlidir ki, onların gələcəyi münasifənin tam həllindən, erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından asılıdır. Düşünürəm ki, söhbət mərhələli nizamlamanı, yəni əvvəlcə Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad edilməsi, daha sonra Dağlıq Qarabağa bağlı danışıqlar nəzərdə tutan Madrid prinsiplərindən gedərkən bu, danışıqlar prosesinin indiki mərhələsində əsas şərtidir".

Ankara Vaşinqtonla danışıqlara başlayıb

Ankara və Vaşinqton ABŞ-in "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyə tərəfindən alınması barədə danışıqlara başlayıblar. Türkiyə KİV-inin verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.



M.Çavuşoğlu bildirib: "Amerikalılar bizim təxminən 2 il öncə "Patriot" məsələsi ilə bağlı göndərdiyimiz son məktuba müsbət reaksiya veriblər və danışıqlar başlayıb".

Nazir bildirib ki, Rusiya ilə razılaşmaya görə, C-400 kompleksləri 2019-cı ilin payızında Türkiyəyə çatdırılacaq: "Bizə hava hücumundan müdafiə sistemləri lazımdır. Ətrafımızda ciddi risk və təhdidlər vardır. Biz ölkənin hava məkanını qorumağıq".

Çavuşoğlu əlavə edib ki, müttəfiqimiz ABŞ bizim ehtiyacımızı ödəmədikdə biz Rusiyadan C-400-lər almaq qərarına gəldik. Bu, diplomatik narazılığa səbəb olsa da, qərarımız qətidir.

"Xalq qəzeti"



ABŞ Prezidenti Donald Tramp Çin tərəfinin ABŞ-dan ixrac edilən kənd təsərrüfatı məhsulları üçün təbiiq etdiyi rüsumun ləğv edilməsini istəyib.

Tramp rüsumun dərhal ləğv edilməsini istəyib

"RIA Novosti"nin verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Mən Çindən bizim kənd təsərrüfatı məhsullarımız üçün nəzərdə tutulan rüsumların dərhal ləğv edilməsini istədim. Bunu bizim diskussiyalar çərçivəsində ticarət üzrə razılığa doğru gətirdiyimiz və mənim ikinci paket çərçivəsində martın 1-də rüsumları 25 faiz artırmamağıma əsaslanaraq etdim".



Xarici xəbərlər

ABŞ

“Tesla”da gözənlilməz yenilik



ABŞ-in elektromobil istehsalı üzrə ixtisaslaşmış “Tesla” şirkəti bütün mağazalarını bağlayaraq avtomobillərini yalnız internet vasitəsi ilə satacaq. Bildirilir ki, kompaniya bu yolla xərclərini azaltmağı və “Model 3” avtomobilinin qiymətini 35 min dollara qədər aşağı salmağı düşünür.

Qeyd edilir ki, 2018-ci ilin sonuna olan məlumata əsasən, şirkətin bütün dünyada 378 mağazası və servis mərkəzləri fəaliyyət göstərir.

Xəbəri “The Wall Street Journal” verib.

Alimlərin tədqiqatı

Qarşıdakı 100 ildə Yer kürəsi onu yüksək hərərdən qoruyan sıx bulud qatından məhrum ola bilər. Bu, Kaliforniya Universitetinin alimlərinin araşdırması nəticəsində bəlli olub. Alimlər bildirirlər ki, əgər bu, baş verərsə, iqlim fəlakəti qaçılmaz olacaqdır.



Tədqiqatçılar qeyd edirlər ki, buna səbəb atmosferdə karbon qazının qatılığının tədricən artmasıdır.

Məlumatı “Nature Geoscience” yayıb.

Böyük Britaniya

Şahzadə Diananın limuzini satılır



Şahzadə Diananın zirehli “Rolls-Royce” markalı limuzinini hərraca çıxarılıb. Avtomobilin 1987-ci ildə 100 min kilometrədən az məsafə qət etməsi barədə

elan yerləşdirilib. Bildirilir ki, avtomobil 264 at gücünə malikdir. Limuzin sürücü ilə əlaqə sistemi ilə təchiz olunub. Məlumatla görə, avtomobilin ilkin lot qiyməti 26 min dollardır.

Xatırladaq ki, Şahzadə Diana 1990-cı ildə ABŞ-a səfəri zamanı bu avtomobildən istifadə edib.

Xəbəri BBC verib.

İran

Yeni pilotsuz təyyarə

İran “Kaman-12” adlı yeni nəsil pilotsuz təyyarənin istehsalına başlayıb. Bildirilir ki, İranın Kosmik Tədqiqatlar Mərkəzində istehsal ediləcək pilotsuz təyyarə min kilometr məsafəyə uçaraq kəşfiyyat xarakterli məlumatlar, fotolar çəkmək imkanına malikdir. Bununla yanaşı, o, “ağıllı” raketlə də təchiz olunacaq.

Məlumatı “ParsToday” yayıb.



Fransa

PSJ gənc futbolçu alıb



Parisin PSJ futbol klubu heyətinə yeni futbolçu cəlb edib. Paytaxt təmsilçisi Hollandiyanın “Ayaks” klubundan Mitçel Bakkeri transfer edib. “Ayaks”ın 21 yaşlılardan ibarət komandasında çıxış edən Bakker mövsümün sonunda azad agent kimi PSJ-yə keçəcək.

Qeyd edək ki, 18 yaşlı müdafiəçi 19 yaşadək futbolçulardan ibarət Hollandiya millisinin də üzvüdür.

Xəbəri “Futbol.ua” verib.

Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

D.Tramp: Vaşinqton Hindistanla Pakistan arasında gərginliyi azaltmağa çalışır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar nüvə silahlarına sahib olan Hindistan və Pakistan arasında gərginliyi azaltmağa çalışır. Bu barədə “Amerikanın səsi” radiosuna məlumat yayıb.

Prezidentin bu sözləri iki ölkə arasında gərginliyin artmasından, hava qüvvələri arasında toqquşmanın baş verməsindən və mühəribənin başlayacağına dair narahatlıqların artmasından bir neçə gün sonraya təsadüf edib. Hindistan və Pakistanda milyonlarla insan hərbi toqquşmaların nəzarətdən çıxacağından narahatdır.

Pakistanın Baş naziri İmran Xan deyib ki, ölkəsi çərşənbə günü havada vurularaq əsir alınan hindistanlı pilotu “sülh jesti” olaraq geri qaytarıb. O həmçinin Hindistanın başqa addım atması barədə xəbərdarlıq edib.

“Mən bu kürsüdən Hin-



distana demək istəyirəm ki, əlavə addım atmayın, çünki Hindistan hücum etsə, biz cavab verməliyik”, deyərək bildirib. Hindistanın Baş naziri Narendra Modi partiyasının üzvləri

qarşısında çıxış edərkən bütün ölkəni ordunu dəstəkləməyə çağırıb. N.Modi deyib: “Terrorçular hücum edəndə, onların məqsədlərindən biri bizim inkişafımızın qarşısını almaq-

dır. Hər bir hindistanlı onların qarşısında divar kimi, qaya kimi dayanmalıdır”.

M.HACIXANLI,
“Xalq qəzeti”

KİBERCİNAYƏTKARLARIN SOSIAL ŞƏBƏKƏLƏRDƏN ƏLDƏ ETDİKLƏRİ GƏLİR ARTIB

“DailyComm” saytının məlumatına görə, kibercinayətkarların sosial şəbəkələrdə fırıldaqçı sxemlər vasitəsilə əldə etdikləri illik gəlirləri 3,25 milyard dollar təşkil edir. Mənbə yazır ki, bu barədə “Bromium” şirkətinin hesabatında deyilir.

Bildirilir ki, kibercinayətkarlar böyük say göstərmədən dünyada milyonlarla istifadəçini əhatə etmək və yoluxdurmaq məqsədilə virusların yayılması üçün “Facebook”, “YouTube”, “Twitter” və digər servislərdən istifadə edirlər.

Fırıldaqçılar qazanc əldə etmək üçün sosial şəbəkələr vasitəsilə zərərli reklamlar yerləşdirir, fişinq keçidləri və s.



üçün proqramlar yayırlar. “Sosial şəbəkələr kibercinayətkarlığı dəstəkləyir. Onlar kiberfırıldaqçılar

tərəfindən təşkilat və fiziki şəxslərə hücumlar, eləcə də müxtəlif qanunsuz məhsul, xidmət və biliklərin satışı üçün istifadə edilir”, deyərək hesabata qeyd edirlər.

“Bromium” mütəxəssislərinin sözlərinə görə, sosial şəbəkələr “qlobal zərərli proqramların yayılması mərkəzi”nə çevrilib. Belə ki, təşkilatların beşdəbir hissəsi məhz bu platformalar vasitəsilə yoluxur. Hesabata əsasən, 2015-2017-ci illərdə təkcə ABŞ-da sosial şəbəkələrdə kibercinayətkarlıq 300 faizdən çox artıb.

Rövşən ATAĞİSİYEV,
“Xalq qəzeti”

Bakı Şəhər İcra Hakimiyyəti

Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması.

Lot-2. Məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması. Lot-3. Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı tikintisi və təmirinin satın alınması.

Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, İstiqlaliyyət küçəsi 18 nömrəli ünvandan (əlaqələndirici şəxs – Xumar Cəfərova, 496-52-04) ala bilərlər: İştirak haqqı Lot-1 və – Lot-2 hər biri 750,00 manat, Lot-3 isə 400,00 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: Bakı Şəhər

İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti. H/h – AZ221-BAZ38030019446253269215

VÖEN – 1702563281

Kod – 805625

VÖEN – 9900001881

M/h – AZ-

03NABZ01350100000000002944

SWIFT. IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi qiymətlərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvə-

fiq vergi orqanlarından arayış; - iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış; - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsl və surəti) tərtib olunmalıdır, (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 9 aprel 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər. Tender təklifi və bank zəmanəti 16 aprel 2019-cu il saat 17.00-dək təqdim olunmalıdır.

Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 19 aprel 2019-cu il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların solahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Bu ilin mart və aprel aylarında

iki ölkə – Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasına birgə sədrlik edəcək. Hər iki ölkənin təşkilatdakı daimi nümayəndələri Fransua Delatr və Kristof Xoysqen tərəfindən əsas müzakirə mövzuları təqdim olunub. Məlumatı TASS verib.

Məlumatla görə, BMT Təhlükəsizlik Şurasında əsasən Yaxın Şərq problemi, Koreya yarımadasının nüvəşərtləşdirilməsi, eləcə də Afrika ölkələrindəki vəziyyət müzakirəyə çıxarılacaq.

Delatr bildirib ki, ölkəsinin XİN başçısı Jan-İv Le Drian martın 28-dən aprelin 2-dək Nyu-Yorkda olacaq və “Terrorizmin beynəlxalq sülh və təhlükəsizlik üçün təhdidi: terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə” mövzusunda açıq debatlarla, eləcə də iqlim dəyişmələri ilə bağlı iclasda iştirak edəcək. Aprelin əvvəlində isə o, Almaniya XİN başçısı Xayko Maasla birgə Malidəki vəziyyətə həsr olunmuş iclasa qatılacaq.

Mart ayında Təhlükəsizlik Şurası, eyni zamanda, Suriya böhranı ilə bağlı üç dəfə müzakirə açacaq. BMT Baş

Fransa və Almaniya BMT TŞ-yə birgə sədrlik edəcək

nəticələrini müzakirə etmək imkanı qazanacaqlar. Bundan bir neçə gün sonra isə KXDR-lə bağlı vəziyyət kontekstində nüvə silahının yayılması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Fransa və Almaniyanın birgə sədriyi



katibinin xüsusi nümayəndəsi Qeyr Pedersonun martın 18-də hesabat verəcəyi gözlənilir. Martın 12-də isə Avropa diplomatıyasının başçısı Federika Moqerini Avropa İttifaqı ilə BMT-nin qarşılıqlı əməkdaşlığı haqqında çıxış edəcək.

Fransa nümayəndəsinin sözlərinə görə, martın 14-də Təhlükəsizlik Şurasının üzvləri ABŞ-KXDR sammitinin

dövründə Sudan və Cənubi Sudan arasında sərhədlərin demarkasiyası, Fələstin-İsrail münasibətlərinin nizamlanması, Yəman, Konqo, Burundi, Haiti və Qərbi Saxaradakı vəziyyət, Liviyaya qarşı qüvvədə olan sanksiyalar və digər məsələlərə də diqqət yetiriləcək.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

ABŞ-da təyyarə qəzası

ABŞ-in Florida ştatının Fort-Loderdeyl şəhərində yüngül mühərrikli təyyarə 18 mərtəbəli yaşayış binasına çırpılıb.

Təyyarə binanın 16 və 17-ci mərtəbələrinə dəyərək və binanın həyətinə düşüb. Pilot həlak olub.

Təyyarənin çırpıldığı mərtəbələrdə təmir işləri ilə əlaqədar heç kəs olmayıb.



TASS-ın məlumatına görə, faktla bağlı araşdırmanı ABŞ-ın Təhlükəsizlik üzrə Milli Şurası aparır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Avropa Parlamentinə seçkilər mayın 23-də keçiriləcək

“Euronews” agentliyinin yaydığı məlumata görə, mayın 23-də Avropa İttifaqına (AI) üzv ölkələrdə Avropa Parlamentinə seçkilər keçiriləcək.

Mənbə yazır ki, bu günə kimi quruma 751 deputat seçilib, bu il 705 deputatın seçilməsi nəzərdə tutulur. Buna səbəb isə Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıdır.

Siyasi təhlilçilər qeyd edirlər ki, AI bu fürsətdən istifadə edərək, parlamentdə tarazlıq yaradaq və az nümayəndə ilə təmsil olunan 8 ölkəyə, eləcə də Fransaya əlavə deputat mandatı verəcək. Beləliklə, Fransa Avropa Parlamentində 79 deputatla təmsil olunacaq ki, bu da 2014-2019-cu illərlə müqayisədə 5 deputat çoxdur.

Yeri gəlmişkən, Fransada Avropa Parlamentinə seçkilər mayın 26-da keçiriləcək. Əvvəlki illərlə müqayisədə bu il ölkədə bəzi dəyişikliklər olub. Yeni qaydalara görə, Fransada 2003-2014-cü illərdə olduğu kimi, 8 regional seçki dairəsi deyil, yalnız bir seçki dairəsi fəaliyyət göstərəcək. Həmçinin, seçki siyahısında qeydiyyat martın 31-dək uzadılıb. Həlbuki əvvəlki qaydaya əsasən, bu müddət 2018-ci il dekabrın 31-də başa çatmalı idi. Qeydiyyat internet vasitəsi ilə də reallaşdırıla bilər. Nəmişədlər 2019-cu il aprel 23-dən mayın 3-dək sənədlərini Avropa Parlamentinə təqdim edəcəklər. Üç faizdən çox səs toplayanların seçki kampaniyasının xərcləri ödəniləcək. Siyasi partiyalara mayın 13-dən 25-dək televiziya və radioda ödənişsiz efir vaxtı ayrılacaq.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Hava proqnozu

3 Martın 3-də

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, ararib tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, şəhər ararib güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 2-5, gündüz 8-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civa sütunundan 765 mm civa sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında ararib yağintılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ararib güclənəcək. Gecə 2-7, dağlıq ərazilərdə 10-12 dərəcə şaxta,

gündüz 3-8 dərəcə isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Həməlin Daşkəsən-Gədəbəy rayonlarında ararib yağintılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında ararib yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 3

dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Masallı, Yarıdımli, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şəhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, ararib güclənəcək. Gecə 3-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnilib, “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnəmə 022273

İNDEKS 0282

TİRAJ 7448

SİFARİŞ 609

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 2:00